

Şəxsi məlumatların işlənməsi siyasəti

1. Ümumi müddəalar

Bu şəxsi məlumatların işlənməsi siyasəti 152-Φ3 sayılı, 27 iyul 2006-cı il tarixli Şəxsi məlumatlara dair Federal Qanunun (bundan sonra Şəxsi məlumatlara dair qanun adlanacaq) tələblərinə uyğun olaraq tərtib edilmişdir və SİP MMC (bundan sonra “Operator” adlanacaq) tərəfindən şəxsi məlumatların işlənməsi qaydasını və şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün tədbirlər ardıcılığını müəyyənləşdirir.

- 1.1. Operator öz fəaliyyətlərinin icrasında şəxsi məlumatların işlənməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etməyi, o cümlədən şəxsi həyatın və ailə sirrinin toxunulmazlığı hüququnun qorunmasını ən vacib hədəf və şərt qoyur.
- 1.2. Operatorun şəxsi məlumatların işlənməsi ilə əlaqədar siyasəti (bundan sonra “Siyasət” adlanacaq) Operatorun <https://cip.az>. saytının ziyarətçilərindən alacağı məlumatların hamısına şamil edilir.

2. Siyasətdə istifadə olunan əsas anlayışlar

- 2.1. Şəxsi məlumatların avtomatlaşdırılmış şəkildə işlənməsi - kompüter texnologiyalarından istifadə edərək şəxsi məlumatların işlənməsidir.
- 2.2. Şəxsi məlumatların bloklanması - şəxsi məlumatların işlənməsinin müvəqqəti dayandırılmasıdır (şəxsi məlumatların dəqiqləşdirilməsi üçün məlumatların işlənməsi zəruri olmadığı halları istisna etməklə).
- 2.3. Veb səhifə - İnternet şəbəkəsində <https://cip.az> şəbəkə ünvanında mövcudluğunu təmin edən qrafik və məlumat materialları, eləcə də kompüter proqramları və verilənlər bazası toplusudur.
- 2.4. Şəxsi məlumatların informasiya sistemi - verilənlər bazalarında olan şəxsi məlumatların və onların işlənməsini təmin edən informasiya texnologiyaları və texniki vasitələrin məcmusudur.
- 2.5. Şəxsi məlumatların anonim edilməsi - nəticədə əlavə məlumat istifadə etmədən şəxsi məlumatların müəyyən İstifadəçiyə və ya digər şəxsi məlumat subyektinə aidiyyətini müəyyənləşdirmək mümkün olmayan hərəkətlərdir.
- 2.6. Şəxsi məlumatların işlənməsi - avtomatlaşdırma vasitələrindən, o cümlədən şəxsi məlumatların toplanması, qeyd edilməsi, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadəsi, ötürülməsi (paylanması, təmin edilməsi, daxil olması), şəxsiyyətinin dəyişdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi vasitələrindən istifadə edərək və ya bu cür vasitələrdən istifadə etmədən şəxsi məlumatlar ilə həyata keçirilən hər hansı hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu.
- 2.7. Operator – şəxsi məlumatların işlənməsini müstəqil şəkildə və ya şəxsi məlumatların işlənməsini təşkil edən və/ və ya həyata keçirən başqa şəxslər ilə birlikdə şəxsi məlumatların işlənməsini, habelə şəxsi məlumatların işlənmə məqsədlərini, şəxsi məlumatların tərkibini müəyyənləşdirən dövlət orqanı, bələdiyyə orqanı, hüquqi və ya fiziki şəxs.
- 2.8. Şəxsi məlumatlar - <https://cip.az> veb saytının müəyyən İstifadəçisi ilə birbaşa və ya dolay yolla əlaqədar olan hər hansı məlumat.
- 2.9. Şəxsi məlumat subyektinin yayılmasına icazə verdiyi şəxsi məlumatlar – şəxsi məlumatların işlənməsinə razılıq vermək yolu ilə şəxsi məlumat subyektlərinin şəxslərə məhdudiyətsiz giriş imkanı verdiyi, şəxsi məlumat subyektlərinin Şəxsi məlumatlara dair Qanunda nəzərdə tutulmuş qaydada yayılmasına icazə verdiyi şəxsi məlumatlar (bundan sonra yayılmasına icazə verilən şəxsi məlumatlar adlanacaq).
- 2.10. İstifadəçi - <https://cip.az> saytına daxil olan hər hansı ziyarətçi.
- 2.11. Şəxsi məlumatların təqdim olunması – şəxsi məlumatları müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə açıqlamağa yönəlmiş tədbirlər.
- 2.12. Şəxsi məlumatların yayılması – şəxsi məlumatların qeyri müəyyən şəxslər dairəsinə açıqlanmasına (şəxsi məlumatların ötürülməsi) və ya qeyri məhdud sayda şəxslər dairəsinin tanış olmasına, o cümlədən şəxsi məlumatların mediada açıqlanmasına, informasiya və telekommunikasiya şəbəkələrdə yerləşdirilməsinə və ya başqa şəkildə şəxsi məlumatlara çıxışı təmin etməyə yönəlmiş hərəkətlər.
- 2.13. Şəxsi məlumatların xaricə ötürülməsi – şəxsi məlumatların xarici dövlətin ərazisinə, xarici dövlətin səlahiyyət dairəsinə, xarici fiziki və ya hüquqi şəxsə ötürülməsi.
- 2.14. Şəxsi məlumatların məhv edilməsi – nəticədə şəxsi məlumatların məlumat sistemində şəxsi məlumatların bərpa edilə bilməyəcəyi şəkildə məhv edilməsi və (və ya) şəxsi məlumat daşıyıcılarının məhv edilməsi.

3. Operatorun əsas hüquq və öhdəlikləri

3.1. Operatorun aşağıdakı hüquqları var:

- şəxsi məlumat subyektindən etibarlı məlumatlardan və / və ya şəxsi məlumatlardan ibarət olan sənədlər almaq;
- şəxsi məlumat subyektini şəxsi məlumatların işlənməsinə verdiyi razılığını geri aldığı təqdirdə Operatorun Şəxsi Məlumatlara dair Qanunda göstərilən əsaslar olduqda şəxsi məlumat subyektinin razılığı olmadan şəxsi məlumatların işlənməsinə davam etmək hüququ var;
- Şəxsi Məlumatlara dair Qanunda və ya digər federal qanunlarda başqa qayda nəzərdə tutulmayıbsa, Şəxsi Məlumatlara dair Qanunda və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün zəruri və kifayət edən tədbirlərin tərkibini və siyahısını müstəqil şəkildə təyin etmək.

3.2. Operator aşağıdakı öhdəlikləri daşıyır:

- şəxsi məlumat subyektinin tələbi ilə onu şəxsi məlumatlarının işlənməsinə dair məlumatlar ilə təmin etmək;
- şəxsi məlumatların Rusiya Federasiyasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işlənməsini təşkil etmək;
- şəxsi məlumat subyektləri və onların qanuni nümayəndələrinin müracit və sorğularına Şəxsi Məlumatla dair qanunun tələblərinə uyğun şəkildə cavab vermək;
- şəxsi məlumat subyektlərinin hüquqlarının qorunması üzrə səlahiyyətli orqan tələb etdikdə bu tələbdən sonra 30 gün ərzində lazımı məlumatları təmin etmək;
- şəxsi məlumatların işlənməsi ilə əlaqədar bu Siyasəti dərc etmək və ya digər formada məhdudiyətsiz girişi təmin etmək;
- şəxsi məlumatlara icazəsiz və ya təsadüfən daxil olmasının, məhv edilməsinin, dəyişdirilməsinin, bloklanmasının, kopyalanmasının, təmin edilməsinin, paylanmasının, habelə şəxsi məlumatlarla əlaqəli digər qanunsuz hərəkətlərin qarşısını almaq üçün qanuni, təşkilati və texniki tədbirlər görmək;
- şəxsi məlumatların ötürülməsini (paylanmasını, verilməsini, daxil olmasını) dayandırmaq, Şəxsi məlumatlara dair Qanunda nəzərdə tutulmuş qaydada və hallarda şəxsi məlumatların işlənməsini dayandırmaq və onları məhv etmək
- Şəxsi məlumatlar haqqında Qanunda nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirmək.

4. Şəxsi məlumat subyektlərinin əsas hüquq və öhdəlikləri

4.1. Şəxsi məlumat subyektlərinin aşağıdakı hüquqları var:

- federal qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsi məlumatlarının işlənməsi ilə əlaqədar məlumat almaq. Məlumat Operator tərəfindən şəxsi məlumat subyektinə əlçatan formada verilir və digər şəxsi məlumat subyektlərinin məlumatlarının açıqlanması üçün qanuni əsaslar olmadığı təqdirdə, bu cür şəxsi məlumatlar daxil edilməməlidir. Məlumatların siyahısı və onların alınması qaydası Şəxsi Məlumatlara dair Qanun ilə müəyyən edilir;
- operatorndan şəxsi məlumatlarını dəqiqləşdirməyi, şəxsi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz olaraq əldə edilmiş olduqda və ya göstərilən işlənmə məqsədi üçün lazım olmadığı təqdirdə onları blok etməsini və ya məhv etməsini tələb etmək, o cümlədən hüquqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş tədbirlər görmək;
- mal, iş və xidmətlərin bazarda tanıtılması məqsədilə şəxsi məlumatların işlənməsi zamanı əvvəlcədən razılıq şərtlərini irəli sürmək;
- şəxsi məlumatların işlənməsinə verdiyi razılığı geri götürmək;
- Operatorun qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqədar şəxsi məlumat subyektlərinin hüquqlarının qorunması üzrə səlahiyyətli orqana və ya məhkəməyə müraciət etmək;
- Rusiya Federasiyası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4.2. Şəxsi məlumat subyektləri aşağıdakı öhdəlikləri daşıyır:

- Operatora özü barədə etibarlı məlumatlar vermək;
- şəxsi məlumatlarının dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi) barədə Operatoru məlumatlandırmaq.

4.3. Operatora özləri haqqında yalan məlumat və ya başqa şəxsi məlumat subyektinin razılığı olmadan onun haqqında məlumat verən şəxslər Rusiya Federasiyasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyırlar.

5. Operator İstifadəçinin aşağıdakı şəxsi məlumatlarını işləyə bilər

5.1. Adı, soyadı, ata adı

5.2. Elektron poçt ünvanı.

5.3. Telefon nömrələri.

5.4. Doğulduğu il, ay, tarix və yer.

5.5. Həmçinin saytda İnternet statistika xidmətlərinin (Yandex Metrica və Google Analytics və başqaları) köməyi ilə ziyarətçilər haqqında ("cookie" fayllar daxil olmaqla) anonim məlumatlar toplanır və işlənir.

5.6. Bundan sonra Siyasətin mətnində yuxarıda qeyd edilmiş məlumatlar ümumi Şəxsi məlumat konsepsiyası altında birləşdirilmişdir.

5.7. İrqi, milliyyət, siyasi baxışlar, dini və ya fəlsəfi inanclar, intim həyat ilə əlaqəli şəxsi məlumatların xüsusi kateqoriyalarının işlənməsi Operator tərəfindən həyata keçirilmir.

5.8. Şəxsi məlumata dair Qanunun 10-cu maddəsinin 1-ci hissəsində göstərilən şəxsi məlumatların xüsusi kateqoriyalarından yayılmasına icazə verilən şəxsi məlumatların işlənməsi. Şəxsi Məlumatlar haqqında Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş qadağan və şərtlərə riayət edildiyi təqdirdə icazə verilir.

5.9. İstifadəçinin şəxsi məlumatların yayılmasına icazə verməsinə dair razılığı onun şəxsi məlumatlarının işlənməsinə dair digər razılıqlarından ayrı tərtib olunur. Bu vəziyyətdə Şəxsi məlumata dair Qanunun 10.1 -ci maddəsində nəzərdə tutulmuş şərtlərə riayət edilir. Bu cür razılığın məzmununa dair tələblər şəxsi məlumat subyektlərinin hüquqlarının qorunması üzrə səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

5.9.1 İstifadəçi yayılmasına icazə verilən şəxsi məlumatların işlənməsinə razılığı birbaşa Operatora verir.

5.9.2 Operator İstifadəçinin göstərilən razılığını aldıqdan sonra üç iş günündən gec olmayaraq yayılmasına icazə verilmiş şəxsi məlumatların işlənməsi şərtlərini və qeyri-məhdud sayda şəxslər tərəfindən işlənilməsinə olan qadağa və şərtləri dərc etməlidir.

5.9.3 Şəxsi məlumat subyektinin paylaşılmasına icazə verdiyi şəxsi məlumatların ötürülməsi (paylanması, verilməsi, daxil olması) istənilən vaxt şəxsi məlumat subyektinin tələbi ilə dayandırılmalıdır. Bu tələbdə şəxsi məlumat subyektinin soyadı, adı, atasının adını, əlaqə məlumatları (telefon nömrəsi, e-poçt ünvanı və ya poçt ünvanı), habelə işlənməsinə xitam verməli olan şəxsi məlumatların siyahısı qeyd edilməlidir. Bu tələbdə göstərilən şəxsi məlumatlar yalnız göndəriləndiyi Operator tərəfindən işlənə bilər.

5.9.4 Operatorun şəxsi məlumatların işlənməsi ilə əlaqədar bu Siyasətin 5.9.3-cü bəndində göstərilən tələbi aldığı andan etibarən paylaşılmasına icazə verilən şəxsi məlumatların işlənməsinə razılıq dayandırılır.

6. Şəxsi məlumatların işlənməsi prinsipləri

6.1. Şəxsi məlumatların işlənməsi qanuni və ədalətli əsaslarla həyata keçirilir.

6.2. Şəxsi məlumatların işlənməsi konkret, əvvəlcədən təyin edilmiş və qanuni məqsədlərə çatmaqla məhdudlaşır. Şəxsi məlumatların toplanması məqsədlərinə uyğun olmayan Şəxsi məlumatların işlənməsinə icazə verilmir.

6.3. Şəxsi məlumatlardan ibarət olan, işlənməsi bir-birinə uyğun olmayan məqsədlər üçün həyata keçirilən verilənlər bazalarının birləşdirilməsinə icazə verilmir.

6.4. Yalnız işlənmə məqsədlərinə cavab verən Şəxsi məlumatlar işlənə bilər.

6.5. İşlənmiş Şəxsi məlumatların məzmunu və həcmi işlənmənin göstərilən məqsədlərinə cavab verir. İşlənmiş Şəxsi məlumatların göstərilən işlənmə məqsədləri ilə əlaqədar artıqlığına yol verilmir.

6.6. Şəxsi məlumatlar işlənərkən Şəxsi məlumatların dəqiqliyi, onların yetərliyi və lazım olduqda Şəxsi məlumatların işlənmə məqsədləri ilə əlaqəsi təmin edilir. Operator natamam və ya səhv məlumatların silinməsi və ya dəqiqləşdirilməsi üçün lazımı tədbirləri görür və / və ya onların qəbul edilməsini təmin edir.

6.7. Şəxsi məlumatların saxlanması, Şəxsi məlumatların saxlanma müddəti federal qanunla və faydalanan və ya zəmanətçinin şəxsi məlumat subyektini olan tərəf ilə tərtib edilmiş müqavilə ilə müəyyənləşdirilmədiyi təqdirdə, şəxsi məlumat subyektlərini şəxsi məlumatların işlənməsinin məqsədi üçün tələb olunduğundan artıq olmayaraq müəyyənləşdirməyə imkan verən formada həyata keçirilir. Federal qanunlarda başqa qayda nəzərdə tutulmayıbsa, işlənmiş şəxsi məlumatlar işlənmə məqsədlərinə nail olduqdan sonra və ya bu məqsədlərə çatmaq artıq zəruri olmadıqda məhv edilir və ya şəxssizləşdirilir.

7. Şəxsi məlumatların işlənməsinin məqsədləri

7.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsinin məqsədi:

- elektron məktub göndərməklə İstifadəçinin məlumatlandırılması;

- mülki-hüquqi müqavilələrin bağlanması, icrası və ləğvi;

- İstifadəçinin <https://cip.az> saytında yer alan xidmətlərə, məlumatlara və / və ya materiallara çıxışını təmin etmək.

7.2. Operatorun həmçinin istifadəçilərə yeni məhsullar və xidmətlər, xüsusi təkliflər və müxtəlif tədbirlər barədə bildiriş göndərmək hüququ var. İstifadəçi hər zaman “Yeni məhsullar və xidmətlər və xüsusi təkliflər barədə bildirişlərin rədd edilməsi” qeydi ilə Operatorun info@cip.az elektron poçt ünvanına məktub göndərərək məlumatlandırıcı ismarışları almaqdan imtina edə bilər.

7.3. İnternet statistikasını xidmətlərindən istifadə edərək toplanan anonim istifadəçi məlumatları istifadəçilərin saytda hərəkətləri barədə məlumat toplamağa, saytın keyfiyyətini və məzmununun yaxşılaşdırılmasına xidmət edir.

8. Şəxsi məlumatların işlənməsi üçün hüquqi əsas

8.1. Operator tərəfindən Şəxsi məlumatların işlənməsi üçün qanuni əsaslar bunlardır:

- operator ilə şəxsi məlumat subyekti arasında bağlanmış müqavilələr;
- Şəxsi məlumatların qorunması sahəsində mövcud federal qanunlar, digər qaydalar;
- İstifadəçilərin şəxsi məlumatlarının işlənməsinə və paylanmasına icazə verilmiş şəxsi məlumatların işlənməsinə razılığı.

8.2. Operator İstifadəçinin şəxsi məlumatlarını yalnız <https://cip.az> saytında yerləşdirilmiş xüsusi formalar vasitəsilə İstifadəçi tərəfindən müstəqil şəkildə doldurulduqda və / və ya göndərildikdə və ya Operatora elektron poçtla göndərildikdə işləyir. Müvafiq formaları doldurmaqla və ya şəxsi məlumatlarını Operatora göndərməklə İstifadəçi bu Siyasət ilə razılaşır.

8.3. Operator İstifadəçi brauzerinin parametrlərində (“cookie” faylların saxlanması və JavaScript texnologiyasının istifadəsi də daxildir) icazə verildiyi təqdirdə İstifadəçi haqqında anonim məlumatları işləyə bilər.

8.4. Şəxsi məlumat subyekti şəxsi məlumatların təmin edilməsinə müstəqil şəkildə qərar verir və sərbəst şəkildə, öz iradəsi ilə və maraqları çərçivəsində razılıq verir.

9. Şəxsi məlumatların işlənməsi şərtləri

9.1. Şəxsi məlumatların işlənməsi Şəxsi məlumat subyektinin onun şəxsi məlumatlarının işlənməsinə verdiyi razılıq əsasında həyata keçirilir.

9.2. Rusiya Federasiyasının qanunvericiliyi əsasında operatorun üzərinə qoyulmuş funksiya, səlahiyyət və öhdəlikləri həyata keçirmək üçün şəxsi məlumatların işlənməsi Rusiya Federasiyasının beynəlxalq müqavilələrində və ya qanunvericiliyində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün lazımdır.

9.3. Şəxsi məlumatların işlənməsi ədalətin həyata keçirilməsi, Rusiya Federasiyasının icra prosesi haqqında qanunvericiliyinə uyğun icra edilməli olan məhkəmə qərarlarının, digər orqan və ya səlahiyyətli şəxslərinin qərarlarının həyata keçirilməsi üçün lazımdır.

9.4. Şəxsi məlumatların işlənməsi bir tərəfinin faydalanan və ya zəmanətçinin şəxsi məlumat subyekti olduğu müqavilələri icra etmək, o cümlədən şəxsi məlumat subyektinin təşəbbüsü ilə müqavilə və ya faydalanan və ya zəmanətçinin şəxsi məlumat subyekti olduğu müqavilə bağlamaq üçün lazımdır.

9.5. Şəxsi məlumatların işlənməsi operatorun və ya üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini həyata keçirmək və ya Şəxsi məlumat subyektinin hüquq və azadlıqlarını pozmamaları şərti ilə sosial əhəmiyyətli hədəflərə nail olmaq üçün lazımdır.

9.6. Şəxsi məlumat subyektinin qeyri məhdud şəxs dairəsinə girişinə icazə verdiyi (bundan sonra kütlə üçün açıq şəxsi məlumatlar) şəxsi məlumatların işlənməsi.

9.7. Federal qanunlara müvafiq dərc edilən və ya açıqlanması mütləq olan şəxsi məlumatların işlənməsi həyata keçirilir.

10. Şəxsi məlumatların toplanması, saxlanması, ötürülməsi və digər növ işlənməsi qaydaları

Operator tərəfindən işlənən şəxsi məlumatların təhlükəsizliyi şəxsi məlumatların qorunması sahəsində mövcud qanunvericiliyin tələblərinə tam əməl edilməsi üçün zəruri olan hüquqi, təşkilati və texniki tədbirlərin həyata keçirilməsi yolu ilə təmin edilir.

10.1. Operator şəxsi məlumatların təhlükəsizliyini təmin edir və icazəsiz şəxslərin şəxsi məlumatlara girişinin qarşısını almaq üçün mümkün tədbirləri görür.

10.2. Mövcud qanunvericiliyin tətbiqi ilə əlaqəli hallar və ya şəxsi məlumatlar subyektinin mülki-hüquqi müqavilə əsasında öhdəlikləri yerinə yetirmək məqsədilə məlumatların üçüncü tərəfə ötürülməsi üçün Operatora razılıq verdiyi hallar istisna olmaqla, İstifadəçinin şəxsi məlumatları heç bir halda üçüncü şəxslərə ötürülməyəcəkdir.

- 10.3. Şəxsi məlumatlarda səhvlər aşkar edildikdə, İstifadəçi "Şəxsi məlumatların yenilənməsi" qeydi ilə Operatorun info@cip.az elektron poçt ünvanına bildiriş göndərərək onları müstəqil şəkildə yeniləyə bilər.
- 10.4. Şəxsi məlumatların işlənməsi müddəti, müqavilədə və ya mövcud qanunvericilikdə başqa bir müddət nəzərdə tutulmayıbsa, Şəxsi məlumatların toplandığı məqsədlərə nail olmaqla müəyyən edilir. İstifadəçi istənilən vaxt info@cip.az elektron poçt ünvanına "Şəxsi işlənmə razılığının ləğv edilməsi" qeydi ilə Operatora bildiriş göndərməklə şəxsi məlumatların işlənməsinə dair razılığını ləğv edə bilər.
- 10.5. Ödəniş sistemləri, rabitə vasitələri və digər xidmət təminatçıları daxil olmaqla üçüncü tərəfin xidmətləri vasitəsilə toplanılan məlumatların hamısı onların İstifadəçi Müqaviləsinə və Məxfilik Siyasətinə uyğun olaraq göstərilən şəxslər (Operatorlar) tərəfindən saxlanılır və işlənir. Şəxsi məlumat subyekti və / və ya İstifadəçi bu sənədlərlə vaxtında və müstəqil şəkildə tanış olmalıdır. Operator bu bənddə göstərilən üçüncü şəxslərin, o cümlədən xidmət təchizatçılarının hərəkətlərinə görə məsuliyyət daşımır.
- 10.6. Şəxsi məlumat subyektinin yayılmasına icazə verdiyi şəxsi məlumatların ötürülməsi (giriş hüququnun verilməsi istisna olmaqla), habelə yayılmasına (giriş hüququnun alınması istisna olmaqla) qoyduğu qadağalar Rusiya Federasiyası qanunvericiliyi ilə müəyyən edilmiş dövlət, ictimai və digər ictimai maraqlar daxilində şəxsi məlumatların işlənməsi hallarında qüvvədə olmur.
- 10.7. Şəxsi məlumatları işləyərkən operator şəxsi məlumatların məxfiliyini təmin edir.
- 10.8. Şəxsi məlumatların saxlanma müddəti federal qanunla və faydalanan və ya zəmanətçinin şəxsi məlumat subyekti olan tərəf ilə tərtib edilmiş müqavilə ilə müəyyənləşdirilmədiyi təqdirdə, Operator şəxsi məlumatların şəxsi məlumatların işlənməsi məqsədlərinə nail olmaq üçün tələb olunan müddətdən çox olmayaraq və şəxsi məlumat subyektlərinin təyin etdiyi müddət ərzində saxlanılmasını həyata keçirir.
- 10.9. Şəxsi məlumatların işlənmə məqsədlərinə nail olmaq, Şəxsi məlumat subyektinin razılığının bitməsi və ya Şəxsi məlumat subyektinin razılığını geri götürməsi, habelə şəxsi məlumatların qanunsuz işlənməsi Şəxsi məlumatların işlənməsinə xitam verilməsi şərti ola bilər.

11. Operatorun aldığı şəxsi məlumatlar ilə həyata keçirdiyi hərəkətlərin siyahısı

- 11.1. Operator şəxsi məlumatların toplanmasını, qeyd edilməsini, sistemləşdirilməsini, yığılmasını, saxlanılmasını, dəqiqləşdirilməsini (yenilənməsini, dəyişdirilməsini), çıxarılmasını, istifadə edilməsini, ötürülməsini (paylanmasını, təmin edilməsini, əldə edilməsini), anonim edilməsini, bloklanmasını, silinməsinə və məhv edilməsinə həyata keçirir.
- 11.2. Operator informasiya və telekommunikasiya şəbəkələri vasitəsilə və ya onsuz daxil olan məlumatların qəbulu və / və ya ötürülməsi ilə şəxsi məlumatların avtomatlaşdırılmış şəkildə işlənməsini həyata keçirir.

12. Şəxsi məlumatların xaricə ötürülməsi

- 12.1. Şəxsi məlumatların xaricə ötürülməsinə başlamazdan əvvəl operator ərazisinə şəxsi məlumatın ötürülməli olduğu xarici dövlətin şəxsi məlumat subyektlərinin hüquqlarının etibarlı şəkildə qorumasına əmin olmalıdır.
- 12.2. Yuxarıda qeyd olunan tələblərə cavab verməyən xarici dövlətlərin ərazisinə şəxsi məlumatların ötürülməsi yalnız şəxsi məlumat subyektinin şəxsi məlumatlarının xaricə ötürülməsinə və / və ya bir tərəfi olduğu müqavilənin icrasına yazılı şəkildə razılıq verdiyi təqdirdə həyata keçirilə bilər.

13. Şəxsi məlumatların xaricə ötürülməsi

Federal qanunlarda başqa hallar nəzərdə tutulmadığı təqdirdə, Operator və şəxsi məlumatlara giriş əldə etmiş digər şəxslər şəxsi məlumatları məlumatların subyektinin razılığı olmadan üçüncü şəxslərə açıqlamamaq və şəxsi məlumatları yaymamaq öhdəliyi daşıyır.

14. Yekun müddəalar

- 14.1. İstifadəçi info@cip.az elektron poçtu vasitəsilə Operatorla əlaqə saxlamaqla şəxsi məlumatlarının işlənməsi ilə əlaqədar maraq doğuran məsələlər barədə açıqlama ala bilər.
- 14.2. Bu sənəddə Operator tərəfindən şəxsi məlumatların işlənməsi siyasətində edilən istənilən dəyişikliklər əks olunacaqdır. Siyasət yeni bir versiya ilə əvəzlənənə qədər qeyri-müəyyən müddət ərzində etibarlıdır.
- 14.3. Siyasətin hazırkı versiyası İnternetdə <https://cip.az> saytında mövcuddur.